

## Adyektivləşmənin ismin həqiqi və ya məcazi mənali olmasına və quruluşa növünə münasibəti

B/m.Mehriban Mahmudova  
ADPU, Xarici Dillər Mərkəzi  
e.mail [mahmudova.mehriban@list.ru](mailto:mahmudova.mehriban@list.ru)

### Xülasə

Bu məqalə adyektivləşmənin ismin həqiqi və ya məcazi mənali olmasına və quruluşa növünə münasibəti haqqındadır. Adyektivləşən isimlər həqiqi və ya məcazi mənada işlənməsinə görə fərqlənir. Bəzi isimlər yalnız həqiqi mənaları, bəziləri həm həqiqi, həm də məcazi mənaları, bəziləri isə yalnız məcazi mənaları əsasında adyektivləşir.

Bəzi müəlliflər, yanlış olaraq, məcazi mənada işlənmiş isimlərin adyektivləşərkən tamamilə sıfətə çevrildiyini, həqiqi mənali isimlərin isə isim olaraq qaldığını göstərirler. Ümumiyyətlə, məcazi mənali isimlərdə adyektivləşmə dərəcəsi həqiqi mənali isimlərdən daha üstündür. Lakin həqiqi məna əsasında adyektivləşən isimlər sayca çoxluq təşkil edir və daha çox məna qrupunu əhatə edə bilir. Müasir Azərbaycan dilində adyektivləşmə geniş yayılmışdır. Bu prosesə isim, feil, əvəzlik, say və zərflərdə təsadüf olunur.

**Açar sözlər:**məcazi,quruluş, növ, funksiya, dilçilik

### Отношение адъективизация к действительному и переносному значению существительного и его структурному типу

Мехрибан Махмудова  
старший преподаватель АГПУ  
центр иностранных языков  
e-mail: [mahmudova.mehriban@list.ru](mailto:mahmudova.mehriban@list.ru)

### Резюме

В данной статье рассматривается отношение адъективации к истинному или переносному значению существительного и к его структурному типу. Прилагательные существительные различаются по способу употребления в прямом или переносном смысле. Некоторые существительные субъектины только на основе их реальных значений,

## Adyektivləşmənin ismin həqiqi və ya məcazi mənali olmasına və ...

некоторые-на основе как реальных, так и переносных значений а некоторые-только на основе их переносных значений.

Некоторые авторы ошибочно утверждают, что образные существительные становятся при отождествление адъективации когда они субъективны, тогда как истинные существительные остаются существительными. В общем, степень адъективизации у переносных существительных выше, чем у настоящих. Однако существительные, которые являются прилагательными основанными на истинном значении, имеют множественное число и могут охватывать больше групп значений. Адъективизация широко распространена в современном азербайджанском языке. В этом процессе встречаются существительные, глаголы, числа и также наречия.

**Ключевые слова:**образно, структура, вид, функция, лингвистика.

### The relation of adjectivalization to the real or figurative meaning of the noun and its structural type

Mehriban Mahmudova  
head teacher ASPU, Centre of Foreign Languages  
e.mail [mahmudova.mehriban@list.ru](mailto:mahmudova.mehriban@list.ru)

### Summary

The article deals with the relation of adjectivalization to the true or figurative meaning of the noun and its structural type. Adjectivalization nouns differ in whether they are used in a real or figurative sense. Some nouns are subjective only on the basis of their real meanings, some on the basis of both real and figurative meanings, and some on the basis of their figurative meanings in adjectivalization.

Some authors mistakenly associate adjectivalization figurative nouns, they show that they have become completely adjectives, while true nouns remain nouns. In general, the degree of adjectivalization in figurative nouns is higher than that of nouns with real meaning. However the the real meaning of the noun while adjectivalization based on true meaning are plural and can cover more groups of meanings. Adjectivalization is widespread in the modern Azerbaijan language. The process occurs in nouns, verbs, pronouns, and adverbs.

**Key words:**figuratively,structure,kind,function,linguistics

**Aktuallıq.** Məqalədə Azərbaycan dilində adyektivləşmə prosesi və adyektivləşmiş sözlərin əsas xüsusiyyətləri təqdim olunmuşdur. Adyektivləşmə,

yaxud sıfətləşmə dedikdə başqa nitq hissələrinin təyin vəzifəsində işlənməsi nəzərdə tutulur.

Bu məsələyə dair dilçiliyimizdə aparılan araştırmaların sayı çox deyil. Xüsusi olaraq bu sahəyə dair yazılmış əsərlər azdır, lakin Azərbaycan dilinin müxtəlif sahələrinə (leksikologiya, morfologiya, sintaksis və söz yaradıcılığına) aid kitablarda da adyektivləşmə barədə müəyyən məlumatlar verilmişdir.

Adyektivləşmə ilə bağlı geniş tədqiqata C.Cəfərovun "Nitq hissələrində kecid prosesləri" adlı əsərində rast gəlirik.

**Annotasiya.** Məqalə Azərbaycan dilində adyektivləşmənin yolları və formalarının araştırılması haqqındadır. İsimlər istisna olmaqla, digər nitq hissələrinin adyektivləşməsi məsələsinin hələ də mübahisəli olması və Azərbaycanda bu sahənin az tədqiq olunması belə bir mövzuya müraciətin elmi yeniliyini şərtləndirir.

**Metod.** Məqalədə başlıca olaraq təsviri və müqayisəli metoddan istifadə edilmişdir. Məqalənin əsasında görkəmli Azərbaycan dilçilərinin və türkoloqların nəzəri əhəmiyyət kəsb edən fikirləri dayanır.

**Giriş.** Məqalədə Azərbaycan dilində adyektivləşmə prosesi və adyektivləşmiş sözlərin əsas xüsusiyyətləri təqdim olunmuşdur. Adyektivləşmə, yaxud sıfətləşmə dedikdə başqa nitq hissələrinin təyin vəzifəsində işlənməsi nəzərdə tutulur.

Bu məsələyə dair dilçiliyimizdə aparılan araştırmaların sayı çox deyil. Xüsusi olaraq bu sahəyə dair yazılmış əsərlər azdır, lakin Azərbaycan dilinin müxtəlif sahələrinə (leksikologiya, morfologiya, sintaksis və söz yaradıcılığına) aid kitablarda da adyektivləşmə barədə müəyyən məlumatlar verilmişdir.

Adyektivləşmə ilə bağlı geniş tədqiqata C.Cəfərovun "Nitq hissələrində kecid prosesləri" adlı əsərində rast gəlirik. Burada kecid proseslərinin bir növü kimi adyektivləşmə araştırılmış, adyektivləşən nitq hissələri və onların adyektivləşmə xüsusiyyətləri öyrənilmişdir. Tədqiqatda adyektivləşmə ilə bağlı Azərbaycan dilçiliyində və türkologiyada yazılmış əsərlərə də toxunulmuşdur. Burada adyektivləşmə termini və onun yerinə işlənən sözlərə də münasibət bildirilmişdir. Göstərilmişdir ki, atributivləşmə termini adyektivləşmənin tam qarşılığı ola bilmir və ona görə də onu adyektivləşmə yerinə işlətmək məqbul deyil. C.Cəfərov bu məsələ ilə bağlı xüsusi məqalə də yazmışdır: "Müasir Azərbaycan dilində isimlərin adyektivləşməsi".

A.Axundov "Azərbaycan dilində konversiya" adlı məqalə yazmış, burada konversiyanın bir növü kimi adyektivləşməyə də toxunmuşdur. O da C.Cəfərov kimi, adyektivləşmə termininin daha düzgün olduğunu və hadisənin mahiyyətini daha yaxşı əks etdirdiyini göstərmişdir. Onun "Ümumi dilçilik" adlı əsərində də bu məsələ ilə bağlı qeydlər edilmişdir.

S.Cəfərov "Müasir Azərbaycan dili. II hissə. Leksikologiya" adlı kitabda substantivləşmə və atributivləşmə hadisələrinin adını çəkir və birincinin

ikinciyə nəzərən daha geniş yayıldığını göstərir. O həmçinin qeyd edir ki, *dəmir qapı, qızıl saat* tipli birləşmələrdə isimlər atributivləşsə də, tam sıfət çevrilmir.

Azərbaycan dilçiliyində adyektivləşmə ilə bağlı bəzi mübahisəli məsələlər də var ki, tədqiqatda işıqlandırılmışa çalışılmışdır. Bu məsələlərə adyektivləşmiş isimlərin sıfətlərə münasibəti, adyektivləşmiş sözlərin ismin hansı halında olması və s. daxildir. *-l<sup>4</sup>, -lıq<sup>4</sup>* şəkilçili sözlərin adyektivləşmiş isim, yoxsa sıfət olması kimi məsələlər də mübahisəli məsələlərdən hesab oluna bilər.

Feillərin adyektivləşməsi məsəlesi də mübahisəlidir. Bunun əsas səbəbi isə digər sözlərdən fərqli olaraq feillərin sıfətləşmək üçün xüsusi şəkilçilər qəbul etməsidir.

Əvəzliyin adyektivləşməsində də müxtəlif fikirlər var. Məsələn, bir qrup tədqiqatçı təyin mövqeyində işlənən bütün əvəzlikləri adyektivləşmiş söz hesab edir. Başqaları isə işarə və təyini əvəzliklərin əsl funksiyasının təyin olmasından çıxış edərək göstərir ki, bu mövqedə onlar adyektivləşmir. Ancaq elə hallar var ki, şəxs əvəzlikləri və əsasən ismi əvəz edən *nə* sual əvəzliyi təyin mövqeyində işlənir. Buraya yiyəlik hallı şəxs əvəzliyinin mənsubiyət şəkilçisiz sözdən əvvəl işlənməsini, şəxs əvəzliklərinin ad, yaxud əlamət bildirən sözlərdən əvvəl gəlməsini də daxil edirlər. Bu halda onları adyektivləşmiş sözlər hesab etmək lazımdır.

Sayların adyektivləşməsi məsələsinə gəldikdə isə ilk növbədə onu qeyd etmək lazımdır ki, bu hadisə elə də geniş yayılmamışdır. Bunun da səbəbi sayın elə əsas funksiyasının təyin vəzifəsində işlənmək olmasıdır. Lakin elə hallar var ki, say sıfət məzmunu ifadə edir. Buna *birinci* sayının "ən yaxşı" mənasını bildirməsini aid etmək olar.

Adyektivləşən isimlər həqiqi və ya məcazi mənada işlənməsinə görə fərqlənir. Bəzi isimlər yalnız həqiqi mənaları, bəziləri həm həqiqi, həm də məcazi mənaları, bəziləri isə yalnız məcazi mənaları əsasında adyektivləşir.

Bəzi müəlliflər, yanlış olaraq, məcazi mənada işlənmiş isimlərin adyektivləşərkən tamamilə sıfətə çevrildiyini, həqiqi mənalı isimlərin isə isim olaraq qaldığını göstərirlər. Ümumiyyətlə, məcazi mənalı isimlərdə adyektivləşmə dərəcəsi həqiqi mənalı isimlərdən daha üstündür. Lakin həqiqi məna əsasında adyektivləşən isimlər sayca çoxluq təşkil edir və daha çox məna qrupunu əhatə edə bilir.

1) Yalnız həqiqi mənaları əsasında sıfətləşən isimlər: *cütçü, aşıq, əmisi oğlu, çoban, brezent, meşin* və s. Məsələn, Tarım çəkilmiş *brezent* örtüyün ucundan tutub qaldırdı (İ.Məlikzadə, "Evin kişişi"); Uşaqlar *aşıq Rəfinin* sazinin səsinə, dəyirmançının bıçağının səsinə, kəsilən toğluların qanına, bişən kababların iyinə yiüşib gəndən-genə çağırırdılar (M.Süleymanlı, "Dəyirman"); Zolaq-zolaq təzə köynəyini yoldan ötənlərə göstərmiş kimi *yun* kurtkasının bütün düymələrini açmışdı (İ.Məlikzadə, "Evin kişişi"); Bu il mədəniyyətimizin

nailiyyətləri sırasında gənc *bəstəkar* Yusifovun yeni baletini də qeyd etmək olar (Anar, "Molla Nəsrəddin – 66).

Nümunələrdən də göründüyü kimi, belə sözlər, əsasən, ictimai vəziyyət, milliyət, peşə-sənət və maddə anlayışları bildirir.

2) Həm məcazi, həm də həqiqi mənaları əsasında sıfətləşən isimlər: *qızıl, daş, taxta, dəmir, ipək* və s.;

a) Həqiqi mənaları əsasında: *qızıl pul, daş ev* və s.;

Amma bu *qızıl* dişlər onun güclü, sağlam görkəmiylə heç uyuşmadı (M.Süleymanlı, "Duzsuzluq"); Eşşək də mürgüdən indi ayıldı, *daş* döşəmədə ayağının birini götürüb birini qoydu (M.Süleymanlı, "Ot"), Qamətinin şax tutub qırmızı rəngli *taxta* qapını açdı. (İ.Məlikzadə, "Evin kişişi"), *Dəmir* darvazanın qənşərində dayanıb binanın örtülü pəncərələrinə göz gəzdirdi (İ.Məlikzadə, "Küçələrə su səpmişəm"); ...nə boş şüşələr var idi (hamısı qapı-qapı gəzən butulkaalanda), nə açılıb-yığılan çarpayı, nə ayağından iplə *dəmir* barmaqlığa bağlanmış xoruz və yaxud toyuq, nə paltar sərmək üçün zivə, nə də başqa bir şey (Elçin, "Dəyişmə").

b) Məcazi mənaları əsasında: Cəxçaxın dibində oturanlar bir-birinə sarı əyildilər, him-cimlə *qızıl* oğlanları göstərdilər (M.Süleymanlı, "Dəyirman"); Bəs kövrək, *büllur* Bənövşə bu ağrıya, əzaba necə dözəcək?.. (İ.Məlikzadə, "Gümüşgöl əfsanəsi").

Bu qrupa daxil olan isimlər daha çox maddə adları ifadə edir.

3) Yalnız məcazi mənaları əsasında sıfətləşən isimlər: *yel, məzə, qaz, ayğır, kamança, gül* və s. Məsələn, *Araq* Şəmistan, *gül* bala və s.;

Quda *Yel* Həmid Aladağın etəyində günlü-göyçək, kirimiş dağlara yaraşası yumşaq bir səslə avaza gəlib qəzəl oxuyurdu (M.Süleymanlı, "Yel Əhmədin bəyliyi"); *Məzə* Möylə ciyildəyə-ciyildəyə uğunub getdi, gülə-gülə gəlib arvadının yanında oturdu (M.Süleymanlı, "Yel Əhmədin bəyliyi"); Yaxşı, kimsən, çıx görək, – dedi. –*Qaz* Əhmədin səsinə oxşuyur (M.Süleymanlı, "Dəyirman"); Nahaq yerə adına "Kamança Süleyman" demirlər ki? (İ.Məlikzadə, "Evin kişişi"); Qədir dedi: –Qaşa, on iki Həsən tapmışam, amma heç hansı sən axtaran döyü. *Çopur* Həsən var... *Qayqanaq* Həsən... *Moyka* Həsən... *Köndələn* Həsən... *Kukla* Həsən... Çoxu da səndən cavandı. (İ.Məlikzadə, "Şəhli çəmənlərin işığı").

Bu qrupa daxil olan isimlər müxtəlif mənalar ifadə edə bilir. Lakin onlar arasında heyvan adları bildirən isimlər üstünlük təşkil edir:

Əhmədin atası ucaböylü, enlikürəkli, uzunsifət bir kişiyydi, elə çənəsinin yekəliyinə, sıfətinin uzunuğuna görə adına *ayğır* Hasan deyirdilər (M.Süleymanlı, "Ot").

Belə sözlər əsasən ləqəb kimi işlənir.

İsmi quruluşca növlərinin adyektivləşmə dərəcəsində ciddi bir fərq yoxdur. Həm sadə, həm düzəltmə, həm də mürəkkəb isimlər adyektivləşə bilir. Bunu aşağıdakı nümunələrdə daha aydın görmək olar:

1) Sadə isimlərin adyektivləşməsi: *gümüş, sədr, dədəm, daş, həsir* və s. Məsələn, *oğru* Oral, *dəmir* qab, *müəllif* Dərə Düzovun və s.;

İri çəkmələri *asfalt* səkidə taqqılıt qoparırdı (İ.Məlikzadə, "Evin kişişi"); *Sədr* Bağır başını səngəcə söykəyib gözlərini yummuşdu, üz-gözünü qırışdırıb ağrı-üzüntü içində atışmanın kəsdiyini duyub dincəlmək istəyirdi (M.Süleymanlı, "Ot"); Vəli Qaçayın künçə tulladığı *meşin* çantaya bir təpik ilişirdi (İ.Məlikzadə, "Evin kişişi"); Əynindəki *tor* maykasının yaxası sallanıb sinəsindən aşağı düşməşdü, elə bil balaca uşağa canlı-cəsədli adamın maykasını geyindirmişdilər (İ.Məlikzadə, "Qatarda"); Əjdər *sətin* pencəyini düymələyə gedib çıxı artırmaya (İ.Məlikzadə, "Talisman"); *Dədə* palidin ürəyinə xal düşüb – *Dədə* palid göz görə-görə quruyur burda – dərd budu, müsibət budu (İ.Məlikzadə, "Dədə paid").

2) Düzəltmə isimlərin adyektivləşməsi:

Aşağıdakı şəkilçilərlə yaranan isimlərin adyektivləşə bilir:

a) -*çı*, -*ci*, -*cu*, -*çü* şəkilçisi ilə: *sigırçı*, *işıqçı*, *tənəkəçi*, *neftçi*, *süpürgəçi* və s.

Məsələn, *ilxiçi* Qarakəllə Apa, *cütçü* Haley, *süpürgəçi* arvadlar və s.;

*İşıqçı* oğlan lampaları yandırmağındaydı, sədr bir dirəyin altında da kor Cabbarı gördü (M.Süleymanlı, "Şanapipik"); Daha çox *sigırçı* Söyünləyə eşitdirirdi, bilirdi ki, indicə qaçıb sədrə xəbər verəcək (M.Süleymanlı, "Ot"); Tulanı Xalığa on il əvvəl bir *tənəkəçi* usta bağışlamışdı (İ.Məlikzadə, "Quyu"); *Neftçi* Əsəd həyətin balaca bağçasından Nazlini görüb İskəndərin oğlunu səslədi (M.Süleymanlı, "Səs"); Düzdür, onu alverçi Müslümün yanına buraxmamışdı (İ.Məlikzadə, "Evin kişişi").

Bəzi tədqiqatlarda -*çı*<sup>4</sup> şəkilçisi leksik-grammatik şəkilçilərə daxil edilmişdir. -*çı*, -*ci*, -*cu*, -*çü* şəkilçisi ilə peşə, sənət bildirən isimlər düzələr və bu tipli isimlər asanlıqla adyektivləşə bilir. Hətta F.Zeynalov bu şəkilçi haqqında yazar: "Bu şəkilçilərin əmələ gətirdiyi mənaları tədqiq etdikdə belə bir qənaətə gəlmək olur ki, yeni sözlərin əksəriyyəti əvvəlcə əlamət bildirməyə xidmət etmiş, şəkilçilər isə sıfat düzəldən məhsuldalar şəkilçilər olmuşdur" (41,81).

b) -*kar* şəkilçisi ilə: *bəstəkar*, *sənətkar*. Məsələn, Bu il mədəniyyətimizin nailiyyətləri sırasında gənc *bəstəkar* Yusifovun yeni baletini də qeyd etmək olar (Anar).

-*kar* şəkilçisi də -*çı*, -*ci*, -*cu*, -*çü* şəkilçisi kimi peşə, sənət bildirən isimlər düzəldir. Ancaq həmin şəkilçidən fərqli olaraq -*kar* şəkilçisi sıfat də düzəldə bilir: *davakar*, *ziyankar*, *zülmkar*, *peşəkar* və s. Bu şəkilçi isim düzəldən şəkilçi kimi qeyri-məhsuldardır.

c) -gər şəkilçisi ilə: *zərgər*, *misgər*, *çilingər* və s. Məsələn, *Zərgər* Ələşrəf deyirdi və çox da düz deyirdi ki, zər qədrini zərgər bilər (Elçin, "Talvar").

-gər şəkilçisi də -çı, -çi, -cu, -çü şəkilçisinin ekvivalenti kimi çıxış edir.

ç) -lı, -li, -lu, -lü şəkilçisi ilə: *qaraköylü*, *daştəpəli* və s.

Məsələn, *Qaraköylü* Ağ Aynavardı, o vaxtların logmanıydı, yanına apardıq (M.Süleymanlı, "Duzsuzluq"); *Daştəpəli* dükançı Mətinin apardığı məktublardan biri də buydu (M.Süleymanlı, "Ot").

-lı<sup>4</sup> şəkilçisi də leksik-qrammatik şəkilçilərə daxil edilir. Bu şəkilçi yer adı bildirən sözlərə artırılaraq isim düzəldir, lakin bu sözlərin isim olması heç də bütün dilçilər tərəfindən qəbul edilmir. Bəziləri onları sıfat hesab edir. Məsələn, C.Cəfərov göstərir ki, -lı, -li, -lu, -lü şəkilçisi yalnız sıfat düzəldən şəkilçidir və bu şəkilçi ilə düzələn sıfatlar isimləşə – substantivləşə bilir.

R.Mahmudova -lı, -li, -lu, -lü şəkilçisini omonim şəkilçilər sırasına daxil edir və yazar ki, bu şəkilçi həm isim, həm də sıfat düzəldə bilir (23,63-65). Ə.Tanrıverdi də yer bildirən isimlərdən -lı, -li, -lu, -lü şəkilçisi vasitəsilə düzəlmüş sözlərin isim olduğunu göstərənlərdir. Azərbaycan dilinin morfolojiyasına dair yazılmış kitablarda da -lı, -li, -lu, -lü şəkilçisi həm isim, həm də sıfat düzəldən şəkilçilərə aid edilmişdir.

H.Mirzəzadə isə bu məsələyə ikili münasibət bəsləyir. O, *kufəlu*, *şamlı* kimi sözləri düzəltmə isimlər, *mədinəli*, *rumlu* kimi sözləri isə düzəltmə sıfatlər bəhsində verir. Müəllif belə sözlərin ilkin vaxtlarda sıfat olduğunu, lakin sonradan substantivləşərk sıfat kateqoriyasından uzaqlaşdığını və isimlərin tərkibinə daxil olduğunu yazar.

Yuxarıdakı nümunələrə əsasən deyə bilərik ki, adyektivləşən düzəltmə isimləri əmələ gətirən şəkilçilər arasında peşə, sənət mənası yarananlar üstünlük təşkil edir.

Düzəltmə isimlərin adyektivləşməsi ilə bağlı maraqlı bir məsələ də -lıq<sup>4</sup> şəkilçili sözlərə aiddir. Bəzi müəlliflər bütün məqamlarda bu sözlərin isim olduğunu, lakin bəzən adyektivləşdiyini qeyd edirlər. Məsələn, C.Cəfərov yazar: "Bizcə, məsələyə yuxarıdakı şəkildə yanaşmaq, yəni göstərilən şəkilçilər vasitəsilə düzələn düzəltmə və həmçinin bəzi mürəkkəb sözləri yerində asılı olaraq, tərkib daxilində sıfat, tərkibdən xaric isim adlandırmaq düzgün deyildir". Müəllif -lıq<sup>4</sup> şəkilçili sözlərin bütün məqamlarda isim olaraq qaldığını, adyektivləşdiyini, ancaq sıfatə çevrilmədiyini göstərir.

-lıq<sup>4</sup> şəkilçili sözlərin təyin mövqeyində işlənməsinə bunları misal göstərmək olar:

Orxan taxta çarpayıda Rzayla qabaq-qənsər əyləşib, *yeddilik* çırığın işığında nəzərləri ilə Bənövşənin gülümşər gözlərini axtarırdı (İ.Məlikzadə, "Gümüşgöl əfsanəsi"); Şey-şüyləri də eyni idi; fərməş, xurcun, dolu çuval, tabaq, divardan asılmış *yeddilik* çıraq... (İ.Məlikzadə, "Gümüşgöl əfsanəsi");

...Zuğulbanın bu qumlu dəniz sahilində onların məhəlləsinə cəmi bir *saatlıq*, furqonla iki *saatlıq* yol deyil, gərək günlərlə gedəsən bu yolu (Elçin, "Bir görüşün tarixçəsi").

3) Mürəkkəb isimlərin adyektivləşməsi: *qaynata*, *dəmir-beton* və s.

Məsələn, Akademik *qaynatan* Balacahunlu çatdırıb?! (M.Süleymanlı, "Səs"); *Ayibalası* kərpiclər də elə bil yonma daşdı (İ.Məlikzadə, "Küçələrə su səpmişəm"); Arvad elə bərk yatırdı və həm də elə bərk xoruldayırdı ki, bühlur – *dəmir-beton* sarayın sütunları tir-tir titrəyirdi (Anar, "Yaxşı padşahın nağılı"); İndi görürsən də, yaman təkləyiblər məni, bibim oğlu Mird Məzarov kurorta gedib, uşaqlıq dostum Heydərqulu xəstə yatır, *eloglum* Cızma Qarayev kəndə toya gedib, məhlə qonşumuz Hətərən Pətarənov da ki, məndən bir balaca inciyib (Anar, "Molla Nəsrəddin – 66"); ...elə bu yaxınlarda yaxşı bir *krep-baston* kostyum tikdirmişdi... (Elçin, "Dəyişmə").

Düzdür, nə sadə, nə düzəltmə, nə də mürəkkəb isimlərin adyektivləşə bilməsində bir məhdudiyyət yoxdur, ancaq sadə və düzəltmə isimlərə nəzərən, adyektivləşmiş mürəkkəb isimlər azlıq təşkil edir. Bunun səbəbini həmin sözlərin semantikasında axtarmaq lazımdır.

Yiyəlik hal şəkilçili isimlərin də adyektivləşməsinə rast gəlinir:

Məsələn, –Hansı Mürsəl? –*Sakkarların* Mürsəl (M.Süleymanlı, "İt dərsi").

Bu zaman həmin ismin aid olduğu söz mənsubiyyət şəkilçisi qəbul etmir. Əvəzliklərin adyektivləşməsində bəhs edərkən də göstərəcəyimiz kimi, bu xüsusiyyət, əslində, birinci və ikinci şəxsin cəmini bildirən əvəzliklərə aiddir. Isimlərdə bu hadisəyə ədəbi dildən fərqli olaraq canlı danışq dilində daha çox təsadüf olunur.

**Nəticə.** Azərbaycan dilində adyektivləşmiş sözlər əsasında aparılan araşdırılarda qeydə alınan nümunələr aşağıdakı elmi qənaətləri əldə etməyimizə imkan yaratdı:

Müasir Azərbaycan dilində adyektivləşmə geniş yayılmışdır. Bu prosesə isim, feil, əvəzlik, say və zərflərdə təsadüf olunur. Bu nitq hissələrinin hər biri öz əsas vəzifəsini yerinə yetirməklə yanaşı, bəzi məqamlarda təyin mövqeyində də işlənə bilir.

Dilimizin daha qədim dövrləri ilə müqayisədə müasir Azərbaycan dilində adyektivləşmə daha geniş yayılmışdır. Bunun səbəbi kimi nitq hissələrinin funksiyasında və mənasında genişlənmələrin baş verdiyini, dəyişiklər olduğunu göstərmək olar.

### **Ə D Ə B İ Y Y A T**

1. Cəfərov C. Müasir Azərbaycan dilində isimlərin adyekтивləşməsi // S.M.Kirov adına ADU-nun elmi əsərləri, dil və ədəb. seriyası, 1978, №6.
2. Cəfərov C. Nitq hissələrində keçid prosesləri. Bakı, 1983
3. Cəfərov S. Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici şəkilçilər. Bakı: Maarif, 1968
4. Cəfərov S. Müasir Azərbaycan dili. II hissə. Leksika. Bakı: Şərq-Qərb, 2007
5. Elçin. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1987, 456 s.
6. Elçin. Seçilmiş əsərləri. 10 cilddə. 1-ci cild. Bakı: Çinar-Çap, 2005